



Qiymətli kağızlar bazarının infrastruktur təşkilatı kimi MDM xarici depozitarlarla təmas yaradaraq beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bu məqsədlə MDM bir sıra xarici həmkarları ilə işgüzar əlaqələr yaratmış, qarşılıqlı fəaliyyət üçün zəminlər müəyyən etmişdir.

Azərbaycan qiymətli kağızlarının beynəlxalq bazarlara çıxışını təmin etmək məqsədilə 2006-cı ildən MDM Milli Nömrəyici Agentliklər Assosiasiyası (ANNA) ilə qlobal əməkdaşlığa dair müqavilə imzalamış və Azərbaycan üzrə Milli Nömrəyici Agentlik olaraq səlahiyyətləndirilmişdir. Bu status müqabilində MDM Azərbaycanda emissiya edilən qiymətli kağızlara ISIN beynəlxalq eyniləşdirmə kodları verməyə başlamışdır.

**Azərbaycan Respublikasının
Milli Depozit Mərkəzi**

Bakı ş., Babək pros. 12 A, Babək plaza, blok C, 9-
cu mərtəbə www.mdm.az
e-mail: office@mdm.gov.az



**AZƏRBAYCAN RESPUBLİKASININ
MİLLİ DEPOZİT MƏRKƏZİ**



- **Mərkəzi Depozitar**
- **Mərkəzi Reyestraxlayıcı**
- **Klirinq təşkilatı**
- **Milli Nömrəyici Agentlik**



AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ DEPOZİT MƏRKƏZİ

Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikasının Mərkəzi Depozitarı olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmişdir.

Azərbaycan fond bazarının infrastrukturunda mərkəzi mövqedə olan Milli Depozit Mərkəzi qiymətli kağızların saxlanması, onlar üzərində mülkiyyət hüquqların qeydiyyatını və qiymətli kağızlar üzrə ticarətdən sonrakı hesablaşmaları həyata keçirir.

Milli Depozit Mərkəzi tərəfindən göstərilən xidmətlər müvafiq müqavilə ilə tənzimlənir.



Depozitar xidmətləri:

- ❖ Sənədli və sənədsiz qiymətli kağızların saxlanması və uçotu;
- ❖ Qiymətli kağız mülkiyyətçilərinə depo hesablarının açılması;
- ❖ Qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotu;
- ❖ Qiymətli kağızlar üzrə əqdlərin qeydiyyatı;
- ❖ Qiymətli kağızlara hüquqların və rəsəliklə keçməsi üzrə əməliyyatların qeydiyyatı;
- ❖ Qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;
- ❖ Qiymətli kağız mülkiyyətçilərinin sorğusu əsasında hesablarından çıxarışların verilməsi;
- ❖ Qiymətli kağız mülkiyyətçilərinə aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;
- ❖ Müxbir depozitarlara xidmətlərin göstərilməsi.

Reyestraxlayıcı xidmətləri

- ❖ Qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;
- ❖ Nominal saxlayıcıların hesablarının uçotunun aparılması;
- ❖ Səhmdarların ümumi yığıncaqlarının təşkili üzrə xidmətlər;
- ❖ Qiymətli kağızlar üzrə dividendlərin və istiqraz üzrə faizlərin hesablanması və onların ödənilməsində vasitəçilik;
- ❖ Qiymətli kağızlarla xırdalanma (split) və birləşdirmə (konsolidasiya) əməliyyatlarının aparılması;
- ❖ Qiymətli kağızlarla konvertasiya əməliyyatlarının aparılması.

Klirinq xidmətləri

- ❖ Qiymətli kağızlar ilə əqdlərin bağlanması nəticəsində pul vəsaitləri və qiymətli kağızlar üzrə öhdəliklərin və tələblərin müəyyənləşdirilməsi;
- ❖ Qiymətli kağızlar ilə əqdlərin bağlanması nəticəsində pul vəsaitləri üzrə hesablaşmaların aparılması;
- ❖ Qiymətli kağızlarla repo/əks repo əməliyyatlarının aparılması.